

Xocalı soyqırımı Laçın torpağında ilk dəfə anıldı



Elbrus TƏHMİZOV

Azərbaycan Respublikası
Mili Məclisinin Laçın rayonundan
olan sabiq deputatı

Azərbaycandakı Albani mədəniyyətinə aid mobodlular Azərbaycan Albani-udi xristian dini icmasının ixittarına verilmiş baroda hələ ötən il "525-ci qəzet" vəstisəsi soslondırılan təkifli respublika ictiyatiylə yanış, Kəlbəcor və Laçın əhalisi arasında da böyük röybatlı qarşıtlığındı. Xüsusilə, bu təkiflindən ötən 3-4 ay orzunda orazılıordakı Albani mobodluları ziyarətötürün təkifiyatlıdan məmənlik yaratdı.

Fevralın 24-da Laçın rayonu orazisində yerləşən qədim Albani mobodində - Ağoğlan monastırından işlədilən Xocalı soyqırımı qurbanlarının anım mərasimlərinin keçirilməsi, tədbirdə Albani-udi xristian dini icmasının üzvləri ilə yanış, elm adamlarının, xarici və yerli mətbuat nümayəndələrinin təşəkkürünə təşkil ilə əlaqədar olmaqla məşvərətçi mövqüət qurulur. Albani-udi xristian dini icmasının nümayəndələrinə minnətdərlərimizi bildirik. Onlar Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanının rəhbərliyi altında bu fəaliyyətləri ilə 30 il doğma torpaqlar üzüne həsr olunmuş yənə sevincinən qəbulində qalib kər xalqın nümayəndələrini kimi forshıssı qeyd edərlər.

Bunlarla bağlı jurnalıslor açıqlama verən icma sadri Robert Möbili Xocalı qurbanlarının ruhuna moboddu şəmlər yandırıldıqdan, şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxunduğu bil-

dirdi. Ağoğlan mobodinin ohəmiyyətindən danışan R.Möbili vurguladı ki, Laçında bir çox Albani mobodları var: "Ağoğlan mobodi iso Laçın üçün, Qarabağ üçün bir mırvarıdır. Nohayot, tarixi həqiqəti bərpə etdi". O, daha sonra Laçın rayonuna ilk dəfə goldarıını 6-7-ci osirdə inşa edilən qədim Albani kilicəsinə ziyarət etdiyini vurguladı: "Bu abidə 30 il yox, mon deyirdim, 200 il yaxşıdır, işğaldər. Ermonilər bu kilisəni da saxtaladırmışdır".

Bu abidə üzərindən sonradan aparılmış dayışıklarlılar barədə bundan övvləki yaşlılarımızda fakt və dolillərə ətraflı məlumatlar vərmiş, bər vaxtlar mobod golon ermənilərin qarşısında olması ilə bağlı

qarşı nifrot hisselerini daha da gücləndirmişdi. Bütün bunlar iso üzərindən xəç nümunələri olan abidələrə qarşı əhalidə mənfi müasibətinin formalasmasına yol açmışdır. Lakin ötən əsrin son illərindən başlayaraq dünəninin vo kələkərin tarixinin yenidən işlənərək əhaliyə qatdırılmışdır. Ağoğlan mobodinin təsdiq olunmasıdır. Əhəmiyyətli dördənət məsləhətlərə qədər əsaslı təsdiq olunmuşdur. Buna görə də son zamanlar Azərbaycandakı Albani-udi xristian dini icmasının öz tarixi abidələrinin ziyarətəri və buna şəraitin yaradılması tarixi həqiqətlərin oyanı sırtında öz təsdiqini tapşırıb. Baxımdan olduqca lazımlı və vacib məsəlodür.



görülən tədbirlərdən söz açmışdır. Şükürər olsun ki, Ali Baş Komandanının rəhbərliyi ilə Mütəffəf Ordumuzundan apardığı horbi omiliyyatlar noticosundan qazanılan böyük Zəfər sayısında işğal altındakı torpaqlarımızla yanaşı, dini məbedlərimizdən üzən illərin əsərəndən xilas edildi.

İşte Sovetlər həkimiyəti dövründə, istərsə Laçın rayonunun işğal altında olduğunu 28 iddialı ermənilər Ağoğlan mobodunu daimi əzizləndürmədiyərənənən, qışmanın öz meşqəsindən nəfər olmuş, tarixi abidənin divarlarında guya mobodin tarixi ermənilərə moxsus olduğunu oks etdirən dənizlər və kitabalar yerləşirdi.

Ona da qeyd etməliyim ki, bədənməşlərimiz bu naqış horəkötərləri yerli əhalidə ermənilərə, onların "simvollarına"

Ağoğlan mobodinin yerləşdiyi bu orazidən ötən əsrin boyu bəlgələrdə 24 türk təyafusundan olan Oğuz və Qırqaç türklərinin doğma yurdu olub. Möbodin 6-ci əsrdə təklimasi və 9-ecü asrda Roma papazının himayəsindəki Albaniya dövlətinin xristian dini icması tərofindən təmir olunması təxərisidə ermənilərin bu abidəyə iddialarının üst-üste edir. Onu da qeyd etməliyim ki, bədənlərə qarşı əhalidələrin qəbulundan əvvəl 28 iddialı ermənilər Ağoğlan mobodunu daimi əzizləndürmədiyərənənən, qışmanın öz meşqəsindən nəfər olmuş, tarixi abidənin divarlarında guya mobodin tarixi ermənilərə moxsus olduğunu oks etdirən dənizlər və kitabalar yerləşirdi.

Sonda bir dəfə bər iştirakçıda göründü-

kimi təqdimmiş elm xadimləri, böyük şəxsiyyətləri yetişərək Avropanın müxtəlif universitetlərində və mədrəsələrində dərs demişlər. Nə tarixi mənbələrdə, nadir dərsləklərdə bütün bər dövr ərzində erməni toplumunun nümayəndələrinin bu ərazilərdə yasadıqlarını təsdiqləyən bər dənə do olun fakt və dolur yoxdur. Bütün bular bir dəhənə göstərir ki, Ağoğlan mobodinin ermənilərə heç bir aiyyüdən, sadəcə bər, manfur ermənilərin hamim abidələrə sahiblənmək hərilişindən başqa bir sey dəyil. Albani-udi xristian dini icmasının sadri Robert Möbiliyin deydi ki, bər ziyanətə ləhi olsada şəhidi olundu, tarixi həqiqəti bərpə edildi.

Laçın rayonu arazisindən digər Albani abidələri dərsləri. Növbəti saforlar zamanı yeni abidələrin də ziyarət proqramına daxil edilmişdir. Növbəti qəsəbədən qəsəbədən başqa bir sey dəyil. Albani-udi xristian dini icmasının sadri Robert Möbiliyin deydi ki, bər ziyanətə ləhi olsada şəhidi olundu, tarixi həqiqəti bərpə edildi.

Əvvəllər də qeyd etmişim, bir dəhənə xatırladıram və əlaqədar təşkilatın diqqətindən qatdırmaq istəyim ki, Xocalı soyqırımı, bundan övvlə və sona ermənilərin tərəfdikləri qanlı hadisələr onlara qonşuluq şəraitiindən və yaxud da birge yaşayış tömmət vermər. Ötən əsrin 1905-1907, 1915-1920, 1990-ci illərdən tərəfdilər hadisələr onlara Laçın, na do Kəlbəcor orazisindən yol verməyə şərait yaradır. Ondan ki, Qarabağdaq dincə əhaliyə to Laçın-Kəlbəcor arasında yaşayış yoldan - Xocalı-Ballıca-Dələdəğin sol yamacı - Laçının Şəmkənd, Qərcə, Səlvə kəndlərindən simala olan bər orazidən və yaxud da Zongilandan Culfaya, Zongozura gəden yoldan dəhliz verilməsi kifayət edir. Bu təkiflin nəzərə alınması mühüm horbi strateji nəqliyyət-nəzarətdən dənizlərə təqdim etdirir. Laçındakı aeroportun issa rayonun Qazakha-Xırmanlar düzündə, Kəlbəcor gəden yoldan üzərindən təklimisi Şuşaya diq-dişli baxımdan da on yaxın - 40 kilometr masafadır və horbi cəhdəndən on-əlverişli qazırıdır.

Sonda bir dəfə bər iştirakçıda göründü-

ğanlı zəhməti olan hor koso minnətdarlılığı və dərin toşkökümü bildirirəm.